

Prostat v zi x st likl rinin profilaktikasi
 zr  saġlamlıq h ft l rinin

HESABATI




Prostat vəzi xəstəliklərinin profilaktikası üzrə sağlamlıq həftələrinin

HESABATI

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 09-22 oktyabr 2017-ci il tarixində pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda prostat vəzin xəstəliklərinin profilaktikası üzrə sağlamlıq həftələri həyata keçirmişdir. Sağlamlıq həftələri çərçivəsində müayinələrdən keçən sakinlərin sağlamlıq vəziyyətini qiymətləndirmək və profilaktika tədbirlərinin səmərəliliyi haqqında tam məlumat əldə etmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən registr hazırlanmışdır. Registrdə müayinələrin ilkin nəticələri, müraciətçinin şikayəti və sağlamlıq vəziyyəti, tibbi müayinələrdən keçmə tezliyi, müayinə edən həkim tərəfindən laborator və instrumental müayinələrə göndərişlər haqqında məlumat, həkimlər tərəfindən verilmiş məsləhət və tövsiyələr qeyd olunmuşdur.

"Pilot ərazilərdə əhalinin sağlamlığının qorunması və erkən müayinələrə cəlb edilməsi" layihəsinin işçi qrupu registrdə toplanan məlumatları təhlil etmiş və onun əsasında yekun hesabat hazırlamışdır.


Sağlamlıq həftələri ərzində vətəndaşların layihəyə olan marağı və aktiv iştirakı müşahidə edilmişdir. Belə ki, 197 nəfər tibbi müayinələrdən keçmiş və ixtisaslı həkimlər tərəfindən onlara müvafiq məsləhətlər verilmişdir. Onlardan 54 nəfərə instrumental müayinələrdən, 65 nəfərə isə laborator müayinələrdən keçmək üçün göndəriş verilmişdir (Cədvəl 1).



Cədvəl 1: Instrumental və laborator müayinələrə göndərilmiş vətəndaşların sayı


Sağlamlıq həftələri çərçivəsində tibbi müayinələr pilot ərazilərdə fəaliyyət göstərən 7 Ailə Sağlamlıq Mərkəzlərində (ASM) aparılmışdır. Bunlar Yevlax şəhər ASM, Xaldan ASM, Aran ASM, Malbinəsi ASM, Qaramanlı ASM, Mingəçevir şəhər ASM, Mingəçevir şəhər ASM 2-dir. Ailə Sağlamlıq Mərkəzlərinə müraciətlərin sayı da müxtəlif olmuşdur (Cədvəl 2). Belə ki, Yevlax şəhər ASM-ə 44 nəfər,

Malbinəsi ASM-ə 33 nəfər, Aran ASM-ə 55 nəfər, Xaldan ASM-ə 13 nəfər, Qaramanlı ASM-ə 15 nəfər, Mingəçevir şəhər ASM-ə 13, Mingəçevir şəhər ASM 2-yə isə 24 nəfər şəxs müraciət etmişdir.




Cədvəl 2: Ailə Sağlamlıq Mərkəzlərinə edilən müraciətlərin sayı

Müraciət edən vətəndaşların 3 nəfəri 0-15 yaş, 9 nəfəri 16-25 yaş, 36 nəfəri 26-35, 35 nəfəri 36-45 yaş, 36 nəfəri 46-55 yaş, 55 nəfəri 56-70 yaş arasında, 23 nəfəri isə 70 yaşdan yuxarı olublar (Cədvəl 3).



Cədvəl 3: Ailə Sağlamlıq Mərkəzlərinə müraciət edən vətəndaşların yaş qrupları üzrə göstəricilər


188 nəfər ailə həkimlərinin, 9 nəfər isə ixtisas həkimlərinin qəbulunda olublar (Cədvəl 4).



- Ailə həkimlərinin qəbulunda olan vətəndaşlar
- İxtisas həkimlərinin qəbulunda olan vətəndaşlar

Cədvəl 4: Ailə və ixtisas həkimlərinin qəbulunda olan vətəndaşların sayı

Müraciət edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir (cədvəl 5): 62 nəfər son 1 ay ərzində, 34 nəfər 3 ay öncə, 25 nəfər isə son altı ay ərzində, 31 nəfəri 1 il ərzində, 9 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçmişdir. 36 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Əldə olunan statistik göstəricilər deməyə əsas verir ki, icbari tibbi sığortanın tətbiqinə başlanılması ilə vətəndaşların müayinələrə cəlb olunma tezliyində artım müşahidə olunmuşdur. Belə ki, ümumi müraciət etmiş 197 nəfərdən 121 nəfəri son 6 ay ərzində müayinələrdən keçib.



Cədvəl 5: Müraciət edənlərin tibbi müayinələrdən keçmə tezliyi


Sidik-cinsiyyət sistemindən şikayətlərlə bağlı müraciət etmiş 197 nəfərin 110-da erkən mərhələdə müxtəlif xəstəliklər (prostatit, uretrit, prostat vəzin adenoması, sistit, pielonefrit və s.) aşkar edilmişdir. Digər müraciətçilərdə sidik-cinsiyyət üzvləri ilə bağlı heç bir patologiya aşkarlanmamışdır. Bütün

müraciətçilər sağlam həyat tərzi, cinsi yolla yoluxan xəstəliklər və sidik-cinsiyyət sisteminin patologiyalarının ilkin əlamətləri haqqında maarifləndirilmişdir.

Eyni zamanda əhalinin sağlamlığının qorunması, əhalinin ixtisaslı tibbi müayinələrə əlçatanlığının təmin edilməsi, xəstəliklərin erkən aşkarlanması və ağırlaşmaların qarşısının alınması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Milli Onkologiya Mərkəzi (MOM) ilə birlikdə 10-12 oktyabr 2017-ci il tarixində Yevlax şəhər ASM-in ərazisində yerləşdirilmiş MOM-un Mobil Diaqnostik Kompleksində müayinələr təşkil etmişdir. Kompleksdə ginekoloq, mammoloq, onkoloq, uroloq, radioloq, endokrinoloq və LOR həkim konsultasiyaları verilib, rentgenoqrafiya, mammoqrafiya və ultrasəs müayinələri aparılıb.

3 gün ərzində davam edən müayinələr ərzində 482 nəfərə xidmət göstərilmişdir və ümumilikdə 1404 müayinə aparılmışdır.

88 nəfər mammoqrafiya, 77 nəfər rentgenoqrafiya, 298 nəfər isə ultrasəs müayinəsindən keçmişdir (Cədvəl 6).



Cədvəl 6: MOM-un Mobil Diaqnostik Kompleksində müxtəlif müayinələrdən keçmiş vətəndaşların sayı

Müayinələr zamanı 8 nəfərdə süd vəziləri, 24 nəfərdə qadın cinsiyyət üzvləri (uşaqlıq, uşaqlıq boynu, yumurtalıq və s.), 4 nəfərdə qalxanabənzər vəzi ilə bağlı patologiyalar və yenitörəmələr qeydə alınmışdır. Müxtəlif formada sidik-cinsiyyət sistemi ilə bağlı patologiyalar isə 10 nəfər vətəndaşda təyin edilmişdir.